

**“Təsdiq edirəm”**

**Hüquq fakültəsinin dekani, prof.Ə.İ.Əliyev**

---

“\_\_\_\_\_” \_\_\_\_\_ 2017-ci il

**KONSTITUSIYA HÜQUQU KAFEDRASININ**  
**2016/2017-ci tədris ilinə dair**  
**YEKUN HESABATI**

Konstitusiya hüququ kafedrasının əməkdaşları 2016/2017-ci tədris ilini müvəffəqiyyətlə başa vuraraq, tədris və elmi – tədqiqat sahələrində diqqətəlayiq nailiyyətlər əldə etmişlər. Tədris planında nəzərdə tutulmuş dərslər saatları vaxtında və tamamilə yerinə yetirilmiş, elmi-tədqiqat işləri davam etdirilmiş, elmi, tədris-metodik xarakterli bir sıra vəsaitlər hazırlanıb dərc olunmuşdur.

Kafedra əməkdaşları respublika və beynəlxalq əhəmiyyətli konfrans, seminar və müşavirələrdə iştirak etmiş, Respublikamızda hüquq islahatının həyata keçirilməsi ilə bağlı tədbirlərdə yaxından fəallıq göstərmişlər. Tələbələrin və magistrantların peşəkarlığının artırılması, təcrübə vərdislərin yüksəldilməsi məqsədi ilə respublikamızın müvafiq icra hakimiyyəti orqanları, o cümlədən Azərbaycan Respublikası Milli Məclisi, Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikası insan hüquqları üzrə Müvəkkil (Ombudsman) institutu, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu ilə işgüzar əlaqələr daha da möhkəmləndirilmişdir. Görülən tədbirlər nəticəsində kafedranın bütün sahələrdə göstəriciləri yüksəlmişdir.

### **PROFESSOR VƏ MÜƏLLİMLƏRİN FƏALİYYƏTİ**

2016/2017-ci tədris ilində Konstitusiya hüququ kafedrası aşağıdakı tərkibdə fəaliyyət göstərmişdir:

	<b>S.A.A.</b>	<b>Təvəllüdü</b>	<b>Elmi dərəcəsi və vəzifəsi</b>
1.	Əsgərov Ziyafət Abbas oğlu	1963	h.ü.f.d., prof., kafedra müdiri
2.	Əlibəyli Qulamhüseyn Suxay oğlu	1958	baş müəllim
3.	Nəsirov Elşad Haqverdi oğlu	1971	baş müəllim
4.	Aslanov Ramil Mahir oğlu	1979	h.ü.f.d., prof. əvəzi
5.	Yusubov Şiraslan Teymur oğlu	1964	müəllim
6.	Şükürov Nəsim Heybət oğlu	1974	h.ü.f.d., dosent

7.	Əliyev Sübhan Fərmayıl oğlu	1981	h.ü.f.d., dosent
8.	İbrahimova Aytəkin Nazim qızı	1986	h.ü.f.d., 0,5 ştat müəllim
9.	Əliyeva Leyla Şahin qızı	1987	h.ü.f.d., 0,5 ştat müəllim
10.	Rzayeva Pərvanə Arif qızı	1985	0,5 ştat müəllim
11.	Məhərrəmov Fuad Mikayıl oğlu	1981	h.ü.f.d., dos. əvəzi (0,5 ştat əvəz.)
12.	Rzayev Əli Heydər oğlu	1943	h.e.d. (0,5 ştat əvəz.)
13.	İsmayılov Rövşən Rəhim oğlu	1971	h.ü.f.d., dos. əvəzi (0,5 ştat əvəz.)
14.	Qaracayev Ceyhun Yasinəli oğlu	1965	dosent (0,5 ştat əvəz.)
15.	İsmayılov Yunis Dilqəm oğlu	1985	0,5 ştat əvəz. müəllim
16.	İsmayılov Rövşən Mais oğlu	1985	saathesabı müəllim
17.	Cəbi Gülşən Zabit qızı	1985	saathesabı müəllim
18.	Mirzəyeva Şərqiyyə Şirvan qızı	1965	baş laborant

### TƏDRİS İŞİ

Kafedra üzvləri BDU-nun Hüquq fakültəsində “Konstitusiya hüququ”, “İnzibati hüquq”, “Bələdiyyə hüququ”, “İnzibati-prosessual hüquq”, “Xarici ölkələrin konstitusiya hüququ”, “Parlament hüququ” fənləri üzrə, Beynəlxalq münasibətlər və dünya iqtisadiyyatı fakültəsində “Azərbaycanın konstitusiya hüququ” fənni üzrə, Tarix, Filologiya, Biologiya, Kimya, Tətbiqi riyaziyyat, Fizika, Şərqşünaslıq, Coğrafiya, Kitabxanaçılıq və informasiya fakültələrində “Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları” fənni üzrə, o cümlədən magistratura təhsil pilləsində “Müqayisəli konstitusiya hüququ”, “Müqayisəli inzibati hüquq”, “Müasir hüquq sistemləri”, “Konstitusiya quruluşunun əsasları”, “Bələdiyyə hüququnun müasir problemləri”, “Konstitusiya nəzarəti”, “Konstitution məsuliyyət”, “Dövlət qulluğu”, “İnzibati məsuliyyət”, “İnsan hüquqlarının dövlətdaxili müdafiə mexanizmləri”, “İnformasiya hüququ”,

“Seçki hüququ”, “İnzibati hüquqi rejimlər” və s. predmetlər üzrə tədris işi aparmaqla bütövlükdə il ərzində 5576 saat dərs yükü yerinə yetirmişlər. Ümumiyyətlə, illik dərs yükü tədris planına müvafiq olaraq kafedra əməkdaşları arasında konkret olaraq aşağıdakı kimi bölüşdürülmüşdür:

*Ştatda olan müəllimlər*

<b>№</b>	<b>Soyadı, adı və atasının adı</b>	<b>Dərs yükü</b>
1	Əlibəyli Qulamhüseyn Surxay o.	515
2	Nəsirov Elşad Haqverdi o.	524
3	Yusubov Şiraslan Teymur o.	508
4	Şükürov Nəsib Heybət o.	501
5	Əliyev Sübhan Fərmayıl o.	517
6	Aslanov Ramil Mahir o.	134
7	İbrahimova Aytəkin Nazim q.	261
8	Əliyeva Leyla Şahin q.	252
9	Rzayeva Pərvanə Arif q.	259

*Əvəzçiliklə dərs deyən müəllimlər*

<b>№</b>	<b>Soyadı, adı və atasının adı</b>	<b>Dərs yükü</b>
1	Əsgərov Ziyafət Abbas oğlu	263
2	Rzayev Əli Heydər oğlu	264
3	Qaracayev Ceyhun Yasinəli oğlu	250
4	İsmayılov Rövşən Rəhim oğlu	259
5	Məhərrəmov Fuad Mikayıl oğlu	269
6	İsmayılov Yunis Dilqəm oğlu	298

*Kənardan dəvət olunmuş saathesabı qaydada dərs deyən müəllimlər*

<b>№</b>	<b>Soyadı, adı və atasının adı</b>	<b>Dərs yükü</b>
1	İsmayılov Rövşən Mayis oğlu	248
2	Cəbi Gülşən Zabit qızı	254

Cari tədris ilində kafedranın bütün iclasları vaxtlı-vaxtında keçirilmiş, kafedranın iş planında nəzərdə tutulmuş və il ərzində həyata keçirilmiş, o cümlədən dekanlığın və rektorluğun sərəncam və göstərişləri iclas protokollarında öz əksini tapmışdır.

2016/2017-ci ilin qış və yay-imtahan sessiyalarında Konstitusiya hüquq kafedrası tam hazırlıqla iştirak etmişdir. Proqramlar və dərs vəsaitləri müəyyən qədər qaydaya salınmış, imtahan biletləri və test-imtahan sualları vaxtında tərtib və təsdiq olunmuş, suallar imtahanlara 15 gün qalmış tələbələrin nəzərinə çatdırılmış, imtahan cədvəlləri kafedrada elan olunmuşdur. Qış-imtahan sessiyasında Hüquq fakültəsində “Parlament hüququ” (II kurs, ə/ş azərb.), “Xarici ölkələrin Konstitusiya hüququ” (II kurs, ə/ş, a/b, r/b), “İnzibati hüquq” fənnindən (III kurs, ə/ş azərb., rus. ing. qruplarında) yazılı imtahanlar keçirilmişdir. Yay-imtahan sessiyasında Hüquq fakültəsində “Konstitusiya hüququ” fənnindən (I kurs, ə/ş azərb., rus, ing. qruplarında), “Bələdiyyə hüququ” (III k. ə/ş azərb.), “İnzibati prosesual hüquq” fənnindən (III kurs, ə/ş azərb.); Ekologiya, Şərqşünaslıq, Tarix, Coğrafiya, Kimya, Tətbiqi riyaziyyat, Kitabxanaçılıq və informatika fakültələrində “Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları” fənnindən yazılı imtahanlar keçirilmişdir.

Magistratura təhsil pilləsinin I və II kurs əyani şöbədə imtahanlar müvəffəqiyyətlə keçirilmiş, magistrantlar sessiyaları yüksək səviyyədə başa vurmuşlar.

Nəzəri bilikləri möhkəmləndirmək və peşə məşğuliyyəti aşılamaq məqsədilə dərs ili ərzində tələbə və magistrantların istehsalat, elmi-tədqiqat və elmi-pedaqoji təcrübələri təşkil olunmuşdur.

060212 “Dövlət hüququ” ixtisası üzrə II kurs magistrantlar fevralın 16-dan martın 15-dək Azərbaycan Respublikası Milli Məclisində elmi-tədqiqat təcrübəsi keçmişlər. Təcrübə müddətində onlar Milli Məclisin müvafiq struktur bölmələri ilə tanış olmuş, komitələrin iclaslarında iştirak etmiş, dissertasiya mövzuları ilə bağlı maraqlı materiallar əldə etmişlər. Təcrübə müvəffəqiyyətlə başa çatmışdır, magistrantlar müsbət xasiyyətnamə və gündəliklərini kafedraya təqdim etmişlər.

Martın 16-dan aprelin 17-dək isə onlar fakültəmizdə elmi-pedaqoji təcrübədə olmalıdırlar. Elmi-pedaqoji təcrübəni keçirmək üçün qabaqcadan magistrantların iştirak edəcəkləri dərslərin qrafiki hazırlanmış və müvafiq şöbə ilə razılaşdırılmışdır. Pedaqoji təcrübə zamanı II kurs magistrantlar əsasən b.m. E.Nəsirovun, dos. N.Şükürovun, dos.S.F.Əliyevin mühazirə və seminar dərslərində iştirak etmiş, bir neçə qrupda seminar məşğələlərini aparmışlar. Magistrantların elmi-tədqiqat və elmi-pedaqoji təcrübəsinə kafedranın dosenti S.Əliyev və baş m.Q.Əlibəyli rəhbərlik etmişdir. Təcrübə kurslarının yekunları kafedranın 27 mart 2017-ci il 11 sayılı və 24 aprel 2017-ci il 12 sayılı sayılı iclasında müzakirə olunmuş, magistrantların hesabatları dinlənilmiş və onlar müvafiq ballarla qiymətləndirilmişlər.

2017-ci ilin may ayının 1-dən 29-dək əyani şöbə IV kurs tələbələri Azərbaycan Respublikası Milli Məclisində, Azərbaycan Respublikası Konstitusiyaya Məhkəməsinə və Bakı şəhərinin inzibati rayonlarında yerli icra hakimiyyəti orqanlarında istehsalat təcrübəsində olmuşlar.

Təcrübə zamanı onlar dövlət aparatının əsas iş formaları və metodları ilə tanış olmuş, yerli dövlət hakimiyyəti orqanlarının quruluşu, iş forma və metodlarını, eləcə də kargüzarlıq işlərini öyrənmiş, icra hakimiyyəti aparatının təşkili ilə tanış olmuşlar. İstehsalat təcrübəsinə kafedranın baş müəllimi E.Nəsirov rəhbərlik etmişdir. Təcrübə kursu sonda attestasiya ilə yekunlaşdırılmış, istehsalat təcrübəsinin yekunları qənaətbəxş zəşab olunmuşdur.

İl ərzində kafedrada aparılan mühüm tədris işlərindən biri də magistr dissertasiyaları və buraxılış (diplom) işlərinin müdafiəsi ilə bağlı olmuşdur.

Kafedrada magistrantların pedaqoji və elmi yaradıcılığına daima diqqət yetirilmişdir. Tədris ilinin əvvəllərində II kurs magistrantların dissertasiya işlərinin planları müzakirə və təsdiq edilmiş (04.11.2016-cı li tarixli 4 sayılı iclas

protokolu), dissertasiya işlərinin yazılmasına dair magistrantlara tövsiyələr verilmiş, elmi rəhbərlər dissertasiyaların yazılmasına vaxtaşırı nəzarət etmiş, magistrantların elmi tezis və məqalələrinin nəşr olunmasına köməklik göstərmişlər.

2017-ci il iyun ayının 29-da II kurs əyani şöbə (6 nəfər) və III kurs qiyabi şöbə (1 nəfər) magistrantları İxtisaslaşdırılmış Elmi Şura qarşısında müvəffəqiyyətlə magistr dissertasiyası müdafiə etmişlər.

Kafedra üzrə diplom müdafiəsi də müvəffəqiyyətlə keçirilmişdir. İlin əvvəlində buraxılış (diplom) işlərinin mövzuları təsdiq olunmuş (6 oktyabr 2016-cı il 2saylı iclas protokolu) və tələbələrə təqdim olunmuşdur. Diplomçu – tələbələr öz arzuları ilə mövzu seçmiş, və kafedraya müvafiq ərizə ilə müraciət etmişlər. Kafedra iclaslarında onların ərizələrinə baxılmış, elmi rəhbərlər təyin olunmuş, il ərzində diplomçulara müntəzəm köməklik göstərilmiş, məsləhətlər verilmiş, konkret plan üzrə diplom işlərinin yazılmasına nəzarət olunmuşdur. İlin sonunda diplom müdafiəsinə hazırlıqla bağlı iclas keçirilmiş, konkret vəzifələr qoyulmuş və ilkin diplom müdafiəsi keçirilmişdir (30.05.2017-ci il tarixli 15 saylı iclas protokolu). 2017-ci il iyunun 20-22-si tarixlərində BYDAK qarşısında kafedranın 13 nəfər “Sabah” qrupundan, 5 nəfər adi qruplardan daxil olmaqla cəmi 18 diplomçusu müvəffəqiyyətlə buraxılış işi müdafiə etmiş və nəticə etibarilə aşağıdakı kimi müvəffəqiyyət göstəriciləri əldə olunmuşdur: 15 diplomçu - “A”, 2 diplomçu - “B”, 1 diplomçu - “C”.

### **ELMI-TƏDQIQAT İŞLƏRİ**

Konstitusiya hüququ kafedrasının elmi-tədqiqat işləri sahəsində fəaliyyəti də qənaətbəxşdir.

Kafedranın əməkdaşları milli qanunvericilik sisteminin formalaşdırılmasında yaxından iştirak edirlər. Yazılan elmi-tədqiqat işlərində verilən təkliflər bir sıra yeni qanunlarda nəzərə alınıb.

Cari tədris ilində kafedra əməkdaşları 2016-cı ilə dair illik elmi-tədqiqat

işlərini yerinə yetirdikləri haqqında hesabat vermişlər (12 dekabr 2016-cı il, protokol № 5). Hesabatda Konstitusiya hüququnun aktual problemlərinə dair “Məhkəmə hakimiyyətinin təşkili və fəaliyyətinin konstitusiya hüquqi prinsipləri” (prof.Z.A.Əsgərov), “Seçki qanunvericiliyinin pozulmasına görə hüquqi məsuliyyət” (b.m.E.H.Nəsirov), “Konstitusuya məsuliyyətinin subyektləri” (b.m.Q.S.Əlibəyli), “Bilavasitə demokratiyanın beynəlxalq siyasətdə legitimasiya vasitələri” (Ş.T.Yusubov), “İnsan hüquqlarının dövlətdaxili müdafiə müdafiə mexanizmləri” (dos. S.F.Əliyev), “Konstitusiya icraatının anlayışı və mərhələləri” (dos. N.H.Şükürov) mövzularının tədqiqi yekunları göstərilmişdir. Hazırda müəllimlər 2017-ci ilə dair yeni mövzular üzərində tədqiqat işlərini davam etdirirlər.

Kafedra əməkdaşları Azərbaycan Respublikası Milli Məclisi və digər dövlət orqanları ilə sıx əlaqə saxlayırlar. Azərbaycan Respublikası Milli Məclisindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi kafedraya daxil olan qanun və qərar layihələri müntəzəm öyrənilir, müzakirə edilir və rəy verilir.

2016-cı il sentyabr ayının 30-da kafedranın müəllimlərindən E.Nəsirov Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunda ekspert qismində iştirak edərək Nəsimi rayon Məhkəməsinin AR İnzibati Xətalər Məcəlləsinin 128-ci maddəsində (01 mart 2016-cı ilə qədər qüvvədə olan AR İnzibati Xətalər Məcəlləsinin 430.1-ci maddəsində) nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə qərarlardan şikayət etmək hüququ olan subyektlərin dairəsi haqqında şərh verilməsinə dair AR Konstitusiya Məhkəməsinə müraciəti ilə bağlı rəy söyləmişdir.

Hesabat ili ərzində kafedranın əməkdaşları elmi konfranslarda, seminarlarda, namizədlik dissertasiyalarının müzakirəsi və müdafiəsində iştirak etmişlər. 2016-cı il dekabr ayının 9-da 10 dekabr 1948-ci il tarixli İnsan hüquqları haqqında Ümumi Bəyannamənin qəbul edilməsinin növbəti ildönümünə və 16 dekabr 1966-cı il tarixli Beynəlxalq Paktların qəbul edilməsinin 50 illiyinə həsr olunmuş “İnsan hüquqlarının müdafiəsi: beynəlxalq standartlar və Azərbaycan Respublikasının qanunvericiliyi” mövzusunda beynəlxalq elmi-praktik simpozium keçirilmişdir.



Kafedra müdiri, prof.Z.Əsgərov bu konfransın təşkilat komitəsinin üzvü kimi fəaliyyət göstərmişdir.

2017-ci ilin aprel ayının 25-də BDU-da “İslam həmrəyliyi 2017: reallıqlar və perspektivlər” mövzusunda respublika elmi-metodik konfransı keçirilmişdir. Konfransda kafedranın müəllimlərindən baş m.E.Nəsirov, dos.S.Əliyev məruzə etmişlər.

2017-ci ilin iyun ayının 1-də keçirilmiş ümummilli liderimiz H.Ə.Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Müasir dövrdə Azərbaycan Respublikasında hüquq elminin və təhsilinin inkişaf tendensiyaları” beynəlxalq elmi-praktik konfransında da kafedranın müəllimləri, doktorantları və magistrləri fəal iştirak etmişlər. İştirakçıların çıxışları elmi konfransın materiallarında çapa verilmişdir.

İlin əhəmiyyətli tədbirlərindən biri də 10-14 iyul 2017-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qruplarının dəstəklədiyi və Folksvagen Fondu tərəfindən maliyyələşdirilən “Azərbaycanda İqtisadi hüququn transformasiyası və elmi infrastrukturunun inkişafı” layihəsi çərçivəsində keçiriləcək BDU və AR Təhsil Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyətinin (Kafedranın müəllim Ş.Yusubov da bu heyətə daxildir) Martin Lüter adına Halle-Vittenberq Universitetinə və Berlin Azad Universitetinə işgüzar səfəri hesab oluna bilər. Səfərin məqsədi Almaniya hüquq təhsili, xüsusən, iqtisadi hüququn tədris sistemi ilə tanış olmaq və bu təcrübənin daha qabaqcıl elementlərinin Azərbaycanda iqtisadi və mülki hüquq yönümlü fənlərin tədrisində istifadəsini SABAH qrupları çərçivəsində sınaqdan keçirmək üçün ətraflı öyrənmək, həmçinin, BDU və Halle Universitetinin İqtisadiyyat və Hüquq fakültəsi ilə birgə ikitərəfli hüquq üzrə fəlsəfə doktorluğu (PhD) proqramının təşkili məsələsinin müzakirəsini aparmaqdır.

### **DOKTORANTURA VƏ DISSERTANTURA**

Konstitusiya hüququ kafedrasında hal-hazırda 5 nəfər dissertant, 14 doktorant təhsil alır. Doktorantlar və dissertantların vaxtaşırı attestasiyaları

keçirilmiş, elmi rəhbərlər tərəfindən dissertasiya işlərinin yazılmasına müntəzəm olaraq istiqamət verilmişdir. Onların elmi yaradıcılıq işlərinin nəticələri, elmi məqalələri kafedra iclaslarında müzakirə olunmuş və çapa məsləhət görüldüyü hallarda protokoldan çıxarış verilmişdir.

Kənar elm və təhsil müəssisələrindən gələn doktorant və dissertantların 5607.01 – “Konstitusiya hüququ; Bələdiyyə hüququ” və 5614.01 – “İnzibati hüquq; Maliyyə hüququ; İnformasiya hüququ” ixtisasları üzrə dissertasiya işləri Konstitusiya hüququ kafedrasında müzakirə olunmuş, ixtisas üzrə minimum imtahanı vermək üçün əlavə proqramlarına baxılmış, dissertasiya işlərinə rəylər verilmişdir.

2016-cı il dekabr ayının 27-də Əliyeva Leyla Şahin qızının “Dövlətin mili maraqlarının konstitusiya-hüquqi əsasları: dövlətdaxili və dövlətlərarası aspektlər” mövzusunda fəlsəfə doktorluğu işinin (elmi rəhbər: prof.Z.A.Əsgərov) geniş müzakirəsi keçirilmiş. 2017-ci il aprel ayının 29-da isə ixtisaslaşdırılmış elmi şura qarşısında müafiəsi baş tutmuşdur.

2017-ci il iyul ayının 3-də isə Babayeva Aysel Dilqəm qızının “Azərbaycan Respublikasında xüsusi mülkiyyət hüququnun konstitusiya hüquqi müdafiəsi və təminatları” mövzusunda fəlsəfə proqramı üzrə doktorluq işinin geniş müzakirəsi keçirilmişdir (elmi rəhbər: prof.İ.O.Quliyev).

Qeyd etmək lazımdır ki, kafedranın müəllimlərindən prof.Z.A.Əsgərov, prof.Ə.H.Rzayev İxtisaslaşdırılmış Şuranın üzvləridir, dos.S.F.Əliyev, dos.N.H.Şükürov elmi seminarlarda Şura üzvləri kimi fəaliyyət göstərirlər.

### **2017/2018-ci TƏDRİS İLİNƏ HAZIRLIĞIN VƏZİYYƏTİ**

2017/2018-ci tədris ilini daha mütəşəkkil qarşılamaq məqsədilə hesabat ilinin sonunda kafedrada xeyli təşkilati və hazırlıq işləri görülmüşdür. Tədris proqramlarının yeniləşdirilməsi və təcrübə ilə əlaqələndirilməsi məsələləri mühüm vəzifə kimi qarşıya qoyularaq bu istiqamətlərdə yerinə yetiriləcək işlər üçün tədbirlər sistemi müəyyən olunmuşdur. Qərara alınmışdır ki, bütün ümumi və ixtisas fənləri üzrə sillabulara əsaslı surətdə yenidən baxılsın, işçi planları tərtib

olunsun, tədris proqramları, metodik göstərişlər qanunvericilikdə baş verən dəyişikliklər və qalan problem məsələlər nəzərə alınmaqla yenidən işlənilib hazırlansın. Ümumi və ixtisas fənləri üzrə həm əyani, həm qiyabi şöbələrin tələbələri və magistrantları üçün metodik göstərişlərin, dərsliklərin dərc olunması, mühazirələrin elektron variantda hazırlanması yenidən cari ilin perspektivinə daxil edilmişdir.

Hazırda yeni tədris ili üçün illik dərslər yükü müəyyənləşdirilir.

**KONSTITUSİYA HÜQUQU**  
**KAFEDRASININ MÜDİRİ:**

**prof. Z.A.ƏSGƏROV**